



Aufreiben | Opening
Ouvrir/fembellage | Yırtarak
agni | Öffnen
Opakowania | Öppna



Vorspiel | Before intercourse
Avant l'acte | Se un sevisme |
Przygotowanie do użycia |
Vorspiel



Nachspiel | After
intercourse | Après l'acte |
cinsel ilişkisi sonrası |
Po użyciu | Naspiel

de WICHTIGE HINWEISE Kondome sind grundsätzlich vorsichtig zu behandeln. Beachten Sie bitte daß auf der Verpackung und dem Etikett angegebene Haltbarkeitsdatum – nach Ablauf das Kondom nicht mehr verwenden!

Kondome kühl, trocken und vor Hitze und direkter Sonneneinstrahlung geschützt lagern. Kondome greifen mit Öl- oder Gummibasisen an und können keine Wirkungen. Daraus können Unverträglichkeiten in Form allergischer Reaktionen bis hin zu schweren anaphylaktischen Schock auftreten, falls der Benutzer allergisch auf Latex reagiert. Bei Beschwerden oder Reizungen bei der Anwendung oder während des Gebrauchs bitten Sie Ihren Arzt um Rat. Jedes Kondom wird einzeln elektronisch geprüft.

Bei richtiger Anwendung (siehe Anwendungshinweise) schützen MAPA-Kondome vor Schwangerschaft und Übertragung von Krankheiten. Keine Verhütungsmethode kann allerdings zu 100% den Schutz vor Schwangerschaft oder Infektionskrankheiten garantieren. Falls das Kondom während des Gebrauchs reißt oder platzen sollte, weichen Sie es aus und entfernen Sie es jedoch innerhalb von 72 Stunden einen Arzt auf. Bitte melden Sie alle schwerwiegenden Vorfälle in Bezug auf das Produkt dem Hersteller und Ihrer zuständigen nationalen Behörde. Gebrauchte Kondome gehören dem Hersteller zurück. Bitte die Toilette. Waschen Sie Penis und Hände, bevor Sie mit dem Liebespiel fortfahren.

[1] Die Siegelfolie vorsichtig an der gekennzeichneten Stelle ("Open here") öffnen. Die Siegelfolie kann so scharf aufgeschnitten werden, ohne dass sie beschädigt. Vorsicht: Mit scharfkantigen Gegenständen, Schmuck oder spitzen Fingernägeln könnten Sie die Kondome beschädigen. Niemals Kondome aus beschädigten oder bereits geöffneten Siegelfolien verwenden.

[2] Halten Sie das Reservoir so mit Daumen und Zeigefinger fest, dass dort kein Luftpolster entsteht. Ziehen Sie die Vorhaut zurück und rollen Sie das Kondom vom Reservoir herunter, ohne den Stiel zu ziehen, bevor es zu ersten Berührungen zwischen Penis und Körper des Partners kommt. Nur so kann das Kondom bei der Verhinderung von sexuell übertragbaren Infektionen und von Schwangerschaftsunterstützung wirken. Lassen Sie das Kondom nicht aus der Abreißschleife fallen. In diesem Fall Kondom nicht unterdrücken und erneut benutzen, da sonst Körperteile auf den Partnern übertragen werden. Verwenden Sie ein neues Kondom und beachten Sie die Anweisungen. Wenn Sie das Kondom abrissen oder spannen, prüfen Sie es auf eventuelle Beschädigungen, da dies zu einem Riss führen kann.

[3] Vor Erschaffung des Glied herausziehen! Halten Sie dabei das Kondom am Stiel und ziehen Sie ein Abrutschen des Kondoms zu verhindern.

VORSICHT: Kondome nicht zusammen mit ol- oder fettähnlichen Gleitmitteln (z.B. Vaseline, Babyöl, Körperlotion, Massageöl, Spießfette) verwenden. Diese greifen die Kondome an und können sie zerreißen. Falls Sie Gleitmittel verwenden, müssen diese für den Gebrauch mit Kondomen geeignet ausgewiesen sein.

Vor der Anwendung von Gleitmittel die Gebrauchshinweise auf der Verpackung beachten. Keine Klebstoffe direkt auf den Penis oder die Innenseite des Kondoms auftragen, hierdurch erhöht sich das Risiko, dass das Kondom abrutscht oder reißt.

Bei analer Verwendung sollten Sie immer zusätzlich ein Gleitmittel auf das Kondom auftragen. Siehe die Generelle Anleitung für Abreißschleife des Kondoms zu verhindern.

Bei Verwendung von Scheidezäpfchen bitte die jeweiligen Gebrauchsanweisungen beachten. Werden im Bereich von Penis und Vagina eingesetzte oder rezeptfreie Medikamente (Salben, Gels, Creme) verwendet, fragen Sie bitte Ihren Arzt oder Apotheker nach der Verträglichkeit des Medikaments

mit Kondomen. Vorsicht: Intimschmuck kann das Kondom beschädigen. **Kondome sind ausschließlich für den Einmalgebrauch bestimmt.** Durchmälige Verwendung führen zu einem Sicherheitsverlust und kann zu ungewollter Schwangerschaft und/oder einer Infektion mit HIV oder ansteckenden Geschlechtskrankheiten führen. Vor jedem Wechsel der Sexualpraktiken (vaginal, anal, oral) ein neues Kondom verwenden.

[en] IMPORTANT NOTES Condoms should always be handled with care. Please check the expiry date on the packaging and the sealing foil – do not use the condom if it has passed its expiry date. Store condoms in a cool, dry place away from heat and direct sunlight. Condoms do not interfere with the human organism and have no side effects. However, intolerance may occur in the form of allergic reactions, irritation or rashes. If the user is allergic to latex, to latex. If you experience discomfort or irritations, stop using the condom and consult your doctor. Each condom is electronically tested. When used correctly (see instructions for use), MAPA condoms provide protection against pregnancy and transmission of infectious agents – however, no contraceptive can guarantee 100% protection from pregnancy or infections. Should the condom tear or break during use, seek medical advice as soon as possible. Medical advice 24 hours. Please report any serious incident to the manufacturer and to the national competent authority. Used condoms should be disposed of in a waste bin, not in the toilet. Wash your penis and hands before resuming sexual activity.

[1] Carefully open the sealing foil of the condom at the marking ("Open here"). The sealing foil can thus be torn open cleanly without damaging the condom. Caution: Condoms can be damaged by sharp objects, jewelry or fingernails. Do not use the condom if the sealing foil is damaged or already open!

[2] Hold the condom reservoir between the thumb and forefinger, making sure that no air is trapped inside. Pull back the foreskin and roll the condom down the way down the erect penis before any contact between the penis and the body of your partner. Only then can the condom help prevent sexually transmitted diseases and pregnancy. Please note that you must unroll the condom the right direction. In this case, do not turn it around for use as your partner will come into contact with body securities. Use a new condom, making sure to unroll it in the right direction. If you notice that the condom slips off or is too tight, there is a potential damage as this may cause a tear.

[3] Pull off the penis before it becomes flaccid! Make sure to hold the condom against the base of the penis to prevent the condom slipping off.

VORSICHT: Do not use oil-based or fatty lubricants (e.g. Vaseline, baby oil, body lotion, massage oils, cooking oils). Those affect the condom, causing it to tear. Please use a lubricant made for use with condoms. Prior to using a lubricant, please read the instructions for use on the packaging. Never apply lubricant directly onto the penis or the inside of the condom as this will increase the risk of the condom slipping off or becoming too tight. During vaginal intercourse you should always also apply lubricant to the condom to minimise the risk of the condom tearing or slipping off. When using vaginal suppositories, please read the corresponding instructions for use. If you are using a lubricant or a medication (e.g. ointments, gels, etc.) is applied to the penis or vagina, please check with your doctor or pharmacist for compatibility of the medication with condoms. Caution: Condoms can be damaged by intimate jelly. Condoms are for single use only. Reusing condoms makes them less safe and

suitable for the next use.

ATTENTION! Do not use oil-based or fatty lubricants containing Phthalate or the grasse (p.e. vaseline, huiles pour bébé, lotions corporelles, huiles de massage, graisses alimentaires). Ceux-ci attaquent le préservatif et il peut alors facilement se déchirer. Si vous utilisez des lubrifiants, ceux-ci doivent être adaptés à l'utilisation avec les préservatifs. Avant d'utiliser un lubrifiant, veuillez suivre les instructions d'utilisation fournie sur l'emballage. Ne pas appliquer de lubrifiant directement sur le pénis ou à l'intérieur du préservatif, cela peut être un risque que le préservatif glisse ou se déchire. En cas d'utilisation anale, toujours appliquer un lubrifiant supplémentaire sur le préservatif afin de réduire le risque de déchirure ou de glissement du préservatif. En cas d'utilisation de suppositoires vaginaux, veuillez

rechercher les instructions d'utilisation de la grasse (p.e. vaseline, huiles pour bébé, lotions corporelles, huiles de massage, graisses alimentaires). Ceux-ci attaquent le préservatif et il peut alors facilement se déchirer.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanıstärçilər birlikte kullanımda dördüncü mərcutluq olmalıdır. Kayaşlanıstärçilər bir jeli kullanıldan once lütfen paketin üstündeki kulanma taliimatını okuyun.

DIKAT! Präzervativer, yaž bazı kayaşlanıstärçilər (örəngin, vazelin, bebek yağıları, yüzyıl losyonu, masaj yağıları, yemek yağıları) birlikte kullanılmıştır. Bu maddələr prezervativi faydalı eder ve çok çox yırtmaşına neden olur. Daha sonra kayaşlanı